



KEYFIYYƏT®
ASSOSİASİYASI



ISO 21001:2018. TƏHSİL TƏŞKİLATLARI - TƏHSİL TƏŞKİLATLARI ÜÇÜN İDARƏETMƏ SİSTEMLƏRİ - TƏLƏBLƏR VƏ TƏTBİQ ÜZRƏ RƏHBƏRLİK: "GİRİŞ" TƏLİMİ

MÜASİR DÖVRÜMÜZDƏ BEYNƏLXALQ STANDARTLARIN TƏTBİQİ GÜNDƏLİK HƏYATIMIZIN MÜXTƏLİF SAHƏLƏRİNDƏ GENİŞ VÜSƏT ALMIŞDIR. BU TENDENSİYA TƏHSİL SEKTORUNDAN DA YAN KEÇMƏMİŞ, TƏHSİLİN MƏZMUN, FORMA VƏ KEYFIYYƏTİNDƏ CİDDİ DƏYİŞİKLİKLƏRƏ SƏBƏB OLMUŞDUR. SON İLLƏR TƏHSİL SEKTORUNU TƏMSİL EDƏN BİR SIRA MÜƏSSİSƏLƏR ÜÇÜN ONLARA XAS BEYNƏLXALQ STANDARTLARIN HAZIRLANMASI İLƏ ƏLAMƏTDAR OLMUŞDUR.

ISO 21001:2018 beynəlxalq standart formal təhsil ilə məşğul olan təşkilatlara qarşı bir sıra tələblər irəli sürür. Onun əsas məqsədi təhsil təşkilatlarının idarəetmə sisteminin effektiv tətbiqi yolu ilə şagird/tələbə, digər benefisiarlar və işçi heyətin məmnuniyyətini artırmaqdan ibarətdir. Standart bağıclar, universitetlər, məktəblər, o cümlədən təhsil xidmətlərinin göstərilməsi onların əsas fəaliyyət istiqaməti olmayan təşkilatlardakı peşəkar təlim şöbələrində də tətbiq edilə bilər.

TƏLİMİN MƏQSƏDİ

İştirakçıları formal təhsillə məşğul olan təşkilatlarında tətbiq olunmaq üçün hazırlanan ISO 21001 beynəlxalq standartı, onun tələbləri və tətbiqi üçün zəruri biliklərlə təmin etmək

TƏLİM İŞTİRAKÇILARI

- ISO 21001 standart tətbiq olunan təşkilatın rəhbər işçiləri və mütəxəssisləri;
- ISO 21001 standartını öz idarəetmə sistemində tətbiq etmək istəyən təşkilatlar;
- Təhsil sahəsində işləyənlər və digərli maraqlı şəxslər.

TƏLİMİN FAYDALARI

- ISO 21001:2018 standartı haqqında ümumi məlumat;
- ISO 21001:2018 beynəlxalq standartların tələblərini öyrənmək;
- TTİS tətbiqinin müəssisə üçün faydalarını bilmək;
- ISO 21001 standartının tətbiqi üçün lazım olan resursları müəyyənləşdirə və planlaşdırma bilmək;
- Öyrənmələrin tələblərinə cavab verən idarəetmə sistemini qurmaq üçün zəruri biliklər əldə etmək;
- Müştəriləri onların tələblərini davamlı olaraq ödəyən məhsul və xidmətlərlə təmin edə bilmək.

TƏLİMİN MÜDDƏTİ

Təlimin müddəti 14 saat olmaqla canlı və ya onlayn formada keçirilir:



2 gün (10:00-17:00)
və ya
7 gün (19:00-21:00)

TƏLİMƏ DAXİLDİR


- Təqdimat kitabçası;
- ISO 21001:2018 Beynəlxalq Standart (Azərbaycanca);
- Nahar;
- Şirniyyat və çay;
- Sertifikat (İştirakçı və ya müvəffəqiyyət).

TƏDRİS ÜSULLARI

Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

TƏLİMİN PROQRAMI

Yüklə və
çap et!



ÖDƏNİŞ QAYDALARI

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər.

İMTİNA QAYDALARI

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 7 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə etdikləri ödəniş fors-major hadisələr istisna olmaqla, geri qatılmayacaqdır. Bunun əvəzində iştirakçı digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirak edə biləcəkdir.

GÜZƏŞT İMKANLARI

- Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-l həcmində);
- Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-l həcmində);
- İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5%-i həcmində);
- Tələbə və magistrə (təlimin dəyərinin 5 %-l həcmində).

TƏLİMİN SONUNDA VERİLƏCƏK SƏNƏDLƏR

Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə "İştirakçı sertifikatı" veriləcəkdir.

ƏLAQƏ ÜSULLARI

Siz bizimlə aşağıda əlaqə üsullarının köməyi ilə əlaqə saxlayıb təlim üçün qeydiyyatdan keçə bilərsiniz:

+994 12 480 28 47  +994 55 220 94 09  training@aqa.az

 www.linkedin.com/company/azerbaycan-keyfiyyet-assosiasiyasi

 www.facebook.com/KeyfiyyetAssosiasiyasi

